

Əbü'l-Ula Gəncəvi – XII əsr ictimai-fəlsəfi şeirin müəllifi kimi

Türkan Verdiyeva

AMEA Gəncə bölməsi, Azərbaycan.

E-mail: turkanverdiyeva86@mail.ru

Annotasiya. Məqalədə XII əsrə Gəncədə yaşamış Əbü'l-Ula Gəncəvinin həyat və yaradıcılığından bəhs edilir. Dahi şair Əbü'l-Ula Gəncəvi Nizami Gəncəvinin müasirlərindən olan bir şairdir. Tədqiqatda şairin əsasən XII əsr Gəncə ədəbi-mədəni məktəbinə təsirindən danışılır. Onun elmi yaradıcılığına daxil olmaq üçün yetarı qədər məlumat olmamadığını görə şairin yegana "Qəsəmname" qüsidişini araşdırmaq işi çətinləşdirir. Məqalədə Əbü'l-Ula Gəncəvi barədə inдиyə qədər aparılmış tədqiqatların nəticəsi olan mənbələrdən istifadə olunmuşdur.

Açar sözlər: XII əsr, Əbü'l-Ula Gəncəvi, şair, ictimai-fəlsəfi şeir

Abul-Ula Ganjavi as the author of socio-philosophical poem of the 12th century

Türkan Verdiyeva

Ganja Branch of ANAS. Azerbaijan.

E-mail: turkanverdiyeva86@mail.ru

Abstract. The article talks about life and work of the poet Abul-Ula Ganjavi who lived in the 12th century. He is a talented poet and one of the contemporaries of Nizami Ganjavi. Ganja literary and cultural school had been given a significant amount of contributions by the poet. The major limitations of this research are the lack of information resources about his scientific work, due to the only work of the poet that has been reached nowadays is his "Gasamnameh". We use sources – results of researches that have been carried out on about Abul-Ula Ganjavi.

Keywords: 12th century, Abul-Ula Ganjavi, poet, socio-philosophical poem

Giriş / Introduction

XII əsr Azərbaycan poeziyasının müdrik şəxsiyyəti, yurduna öz uğuru və bacarığı ilə şöhrət qazandıran şair Əbü'l-Ula Gəncəvi ən güclü qəsidiyyət yapan şair kimi dövrünün önə çıxan şəxsiyyəti olmuşdur. Azərbaycan ədəbiyyatına nəzər saldıqda məlum olur ki, o dövrə yəzib-yaradan şairlər iki şaxəli olması ilə seçilirdi: bəziləri sarayda yaşayaraq saray təsiri altında yazib-yaradanlar idisə, digərləri saraydan kənar yazib-yaradanlar idilər. Bu saray şairləri

də yaşıdları sarayın təsiri ilə yazib-yaradırdılar, lakin tam demək olmaz ki, saray şairləri sarayda fəaliyyət göstərirdilərsə, deməli, onlar hökməndlərlə rərif yazırdılar. Onların arasında saraydakı ixtilaflardan, çəkişmələrdən, tüfeyli, eyş-işrətlə bayram və qonaqlıqlardan tükənmüş şairlərin gileyli şeirlərinə, yazılarına da rast gəlmək olur.

XII əsr saray ədəbiyyatı özünün ən pik nöqtəsində dururdu. Belə bir zamanda öz məhşurlu-

ğu ilə Şerqdə tanınan, Şirvanşahlar sarayının saray şairi, görkəmli alim Əbü'l-Ula Gəncəvinin başçılığı ilə yaradıcılığa başlayan və şöhrət tapan bir sıra şairlər var idi. “Əbü'l-Ulanın sağirdləri içərisində bütün Şerqdə məşhur olan

Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər də vardır” [4]. Əsas janrı qəsida olan şairin saray ədəbiyyatında fəxriyyələr, mərsiyyələr və daha çox həcvləri var idi.

Əsas hissə / Main Part

Hələ XI yüzillikdə Azərbaycan ədəbiyyatında adəbi məktəbin inkişafına və çıxışkənməsi, Xaqanidən öncə qəsida və qitələri ilə iz salan görkəmli şair və alim Əbü'l-Ula Gəncəvi olmuşdur. “Dənişməndane-Azərbaycan”dakı ilk qaynaqlarda Əbü'l-Uladan əvvəl əsas laqəbi Nizaməddin kimi qeyd edilən şairin bu Əbü'l-Ula künnyəsinə Şirvanşahlar sarayında daşıdığı məlum olur [1, s.355]. O, doğulduğu Gəncə şəhərində özündən sonra gələn mədəni müəllifin təməlini qoynuş şairlərindən biri kimi tanınır. Bilikli və dünyagörüş qoymuş qocaman kəslərə ithafən deyilən “Əbü'l-Ula” adı, əsl adı Mahmud olan bu şairə onun hikmət sahibi olması ilə əlaqədar verilmişdir. Buna onun olyazmalarında rast gəlinir. Mənbədə “Əbü'l-Ula Gəncəyi və huva Mahmud bay ustadi – Xaqani” adının çəkilməsi buna əsas verir [1, s.354].

Əbü'l-Ula Gəncəvi, yuxarıda da qeyd etdiyi kimi, şairlər maliki, şairlər ağası, müəllim hesab olunurdu. “Şairin özünü “Taytuşundan qabaqda gedən ustad” adlandırması zəmanəsinin şairləri tərəfindən xoşluqla qəbul olunurdu” [3, s.34]. Məmmədəli Tərbiyat “Dənişməndane-Azərbaycan” da (mənəsi Azərbaycan biliciləri) “Əbü'l-Ula Nizaməddin Mahmud Gəncəvi Məlik üş-sürrə” kimi yazaraq, Əbü'l-Ula Gəncəvidən bəhs etmişdir [1, s.354]. O, bunda şairləri bir yərə toplayaraq, içtimai işlər aparmış və bir çox şairlər yetişdirmişdir. Mənbələrdə şairin yaradıcılığı ilə bağlı deyil, hayatı ilə bağlı daha çox məlumatlara rast gəlinir. Özünün də giley-güzər etdiyi kimi onu dəha çox intriqalara daxil edib onun adından iftiralar yazılmışdır. Azərbaycan ədəbiyyatı tarixi kitabından əldə etdiyimiz məlumatə əsasən, onun adı sohvən aila münasibətləri çəkişmələrində dəha çox hallanaraq şairin yaradıcılığına kölgə salmışdır. Bütün bu yalnız məlumatlar şairin yaradıcılığına uzun illər kölgə salmış və bu, məqsədli şəkildə edilmişdir. Onun bize tam

gəlib çatan “Qəsəmname”ində şair özü narazılıqla belə vurgulayır: “Mənə qarşı min cür qışqanchıqla düşmənciliklər yarandı. Haqqımda yalan nağıllar, latifələr, zarafatlar uyduruldu. Şeirimi dəyişdirdilər, şaha yalan yazdilar” [1, s.356].

Azərbaycan ədəbiyyatında içtimai-fəlsəfi şeirin əsasını qoyanlardan biri kimi tannan şairin dövrümüzə qədər “Divan”ı gəlib çatmasada, təzkirələri, cüngləri, həcvləri və “Raiyyə”, “Nuniyyə” qəsidişlərini və dolğun şəkildə əlimizə çatan “Qəsəmname” qəsidişini misal çəkmək olar. Bu qəsidişni, “Şua” təxəllüs ilə yazan şair Məhəmməd Hüseyin Şirazi aşkarca çıxarmışdır [1, s.356]. Qəsida 69 beytdir və şairin ömrünün son beş ilində yazılmışı güman edilir. “Qəhrəmanlıq qəsidiş” kimi nəzərəçarpan bu qəsidişdə döyüşkən ruhlu müəllifin sözündə kəsərlilik, doğruluq, yerli-yrəndə deyilmiş üstürtlü tonqid, cəsarət hiss edilsə də, hökmədə dua, hörmət və saygı ilə bitir.

*Ürək bulud, sözüm inci, könülsə bir dərya,
Dilim bu gövhərə carçı, zəmanə isə bəha.
Mənəm həməsrlərimdən qabaq gedən ustad,
Mənimlə gəncəlilər fəxr edir deyil bica.
Rovadır etsa mənə iqtida söz ustaları,
Mənəm sözümüzə birinci, bilir bütün süəra.
Hər inəc nöqtəmə heyrəndir Bu Əli Dəqqaq,
Sözümlə ruhlanur indi Əbu Əli Sina.*

Onun zamanımıza qədər tək-tək şeirlərinə müraciət olunduğundan şairin elmi yaradıcılığını açmaq tam da mümkün olmayıb.

XII əsrə ədəbiyyatda “Andname”lər – “Sovqəndname”lər” yazılırdı. Bu “Andname”lərə əsasən o zamankı mühit öyrənilə bilər. Çünkü bu “Andname”lər bədii əsər olmasına baxmayaraq, həm də tarixi sənəd hesab olunur.

Xaqaniya, əsgərçə soxan nik daniya
Yek noqte quyamat beşno rayqaniya:
Həcve-kəsi məkon ke, ze to mah bovəd besen,
Şayəd ke, u pedər bevədo to nədaniya.

Yuxarıdakı misralardan göründüyü kimi, şair Xaqaniya müraciət edərək deyir ki, ey Xaqani, sən sözü yaxşı başa düşdüyündən gel sənə inca bir söz deyim, təmənnənəsiz, müftəcəsinə eşit. Sənə müraciət edən kəs səndən yaşda böyük olar, atan qədər bil onu və onun sözlərini ciddiye al, o sənə pislik eləməz.

*Mən an dəm ke, az madər dəhr zadəm,
Bəfəzlo hənar dər cahən ostadəm
Mərə gəst saləst kəz xake-İran
Bovdə şahəndəh tə bə Shirvan fetadəm.
Ço pire-zəfəm sənaquya Xosrov,
Naqyəm ke, Keyxosrovo Keyqobadəm.
To ey Əfzələddin, əgər rəsta porsi,
Becane-əzizət ke az to naşadəm.
To xod qorrətol-eyno fərzənde-mai.
Mənət həm pedər xande həm ostadəm.
Ço rəğbat nəməudi bəşagerdiye-mən,
Beto tohfe az vəslevə sim dadəm.
Kəmərəra beta líme-şəfqət bebastəm,
Zəbəne- to bər şaeri bərqoşadəm.
Ço şaer şodi bər dəmat pişə-xaşan,
Be Xaqaniyət həm ləqəb bərnəhadəm.
To hər dəm bəmən mən ce cuiş co atəş,
Nə to abo atəş nə mən xako badəm.*

[2, s.128]

Bu misralarda öz doğma anasını dünyanın anası adlandıran şair, doğulduğu gündən özünü bildikli ustad kimi görür, pisi yaxşıdan, şəri xeyirdən ayıra bildiyini yazar. Öz hünəri və qo-

Nəticə / Conclusion

XII əsr Gəncə elinə bağlı olan Gəncəvi təxəllüsü şairin Azərbaycan ədəbiyyatının intibah dövründə içtimai-fəlsəfi elmin müəlliflərinən biri olması çox önemli faktdır. Şair özündən sonrakı bir çox görkəmli şairlərin müəllimi kimi tanınsa da, yalnız dövrümüzə qədər gəlib çatan “Qəsəmname” ilə məhsurlaşmış və yalnız

çaqlığı, ağlı ilə fəxr edir. Həmin dövrdə yaşıının 60 olduğunu bildirən şair İrəndən Şirvana gələndə 16 yaşının olduğunu yazar. Özünü nə Keyqubada, nə da Keyxosrova bənzədir, “mən sadəcə, hökmərli tərifləşən qoca yaşı bir kişi yəm”, – deyir. Daha sonrakı misralarda o sanki onu at və ustad deyə çağırın Xaqaniya müraciət edərək, əger məndən sözün düzünü soruşan, sən özümüzün işqi, bizim övladımızsan, – deyir. Niye mənə dənənlük edirəm? Hörmətimi gözləmirsən? Yaşda özündən böyük olan kəsi həvət etmə. Mənim şagirdim olmağa meyil etməyə başlayandan, mən də sənə qızıl, gümüş hədiyyə elədim, sənə kəmərimi bağışladım. Sənən yaxşı təliminə can atıb sənin dilini şairliyə alışdırıdım. Sən şair olanda, sənə xaqanın yanna apardım. Sənə “Xaqani” adını qoydum. Bu misralar əsas götürülərək, deyilər ki, “Xaqani” adını Əfzələddinə məhz Əbü'l-Ula vermişdir. Şeirlərində yerli-yrəndə işlətdiyi tikanlı ifadələri, qinamaları şairin azad sözlüyünü, yaşının verdiyi yetkinliyini və sözünün gücünü görmək mümkün olur.

Əbü'l-Ula yaradıcılığının araşdırılmasına bir sira Azərbaycan alımları səy göstərmişlər. Baxmayaraq ki, əksəriyyətdə oxşarlıq var, amma yənə də şairin elmi fəaliyyəti tam aqlırmamış və müəmmələ qalır. Əbdürəsul Xəyyampurun araşdırılmalarına baxmayaraq, Fırıldır bəy Kōçərlinin “Azərbaycan türklərinin ədəbiyyat tarixi”ni, Abbasqulu ağa Bakixanovun “Gülüstanı İrəm”ini, A.Y.Krimskinin “Nizami i yeqo sovremenniki” əsərini, Yan Rıpkhanın “Tarixe-ədəbiyyate-İran”, Məhəmmədəli Tərbiyatın “Dənişməndane-Azərbaycan”, Y.E.Bertelsin “Nizami və Füzuli” əsərinin içinde Əbü'l-Ula yaradıcılığına rast gəlinir.

bu qəsida ilə sözünün gücünü, qüdrətini, kəsəri ni göstərə bilmisdir.

Gəncənin Hacikənd qəsəbəsindəki “Xələflər və saləflər” parkında heykəltəras Asəf Həsənovun müəllifliyi ilə Əbü'l-Ula Gəncəvinin abidəsi ucaldılmışdır [5].

Ədəbiyyat / References

1. Azərbaycan ədəbiyyatı Tarixi II cild. Bakı: Elm, 2007.
2. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. I cild. Bakı: Elm, 1978.
3. Şamil Süleymanlı. Nəşriyyat işi və Azərbaycan ədəbiyyatidünya nəşrində, dərs vəsaiti. Bakı, 2007.
4. <https://az.m.wikipedia.org> “Əbü'lüla Gəncəvi”.
5. <https://www.yenigence.com> “Şairlər şahı” kimi mötəbər ad qazanmış Əbü'l-Üla Gəncəvi.

Абул-Ула Гянджеви как автор социально-философской поэмы XII века

Тюркан Вердиева

Гянджинское Отделение НАНА. Азербайджан.

E-mail: turkanverdiyeva86@mail.ru

Резюме. В статье рассматриваются жизнь и деятельность Абул-Ула Гянджеви, жившего в Гяндже в XII веке. Великий поэт Абул-Ула Гянджеви является современником Низами Гянджеви. В исследовании подчеркивается влияние поэта на Гянджинскую литературно-культурную школу XII века. До нас дошла только одна его касида «Гасамнаме» и этот факт одна из самых сложных сторон исследования научного творчества поэта. В статье использовались книги исследователей.

Ключевые слова: XII век, Абул-Ула Гянджеви, поэт, социально-философская поэма